

# REGION

Nº 55 (1183) 17 mart - 18 mart 2016-cı il

(əvvəli ötən sayılarımızda)

*Rayon iqtisadiyyatının əsasını  
kənd təsərrüfatı müəyyənəşdirir*

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun agrar bölməsi 2015-ci ili "Kənd təsərrüfatı ili" kimi uğurla başa vurmuşdur. Dövlət fermerlər üçün bir sıra güzəştər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizing yolu ilə satılan gübre, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifade olunan yanacaq üçün dövlətimiz tərəfindən subsidiyalar verilir. Görülüyüş tədbirlər nəticəsində ötən il 13535 ton kartof, 22260 ton tərəvəz, 65921 ton bostan, 22,3 min ton meyvə, 128 ton günəbaxan, 47 ton yerindən mehsulu və 71,7 min ton yonca otu istehsal edilmişdir. Rayonda 109,2 min ton taxıl istehsal olunmuşdur ki, bunun da 38,3 min tonunu buğda mehsulu təşkil edir. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, ötən il 821 hektarda dənlik qarğıdalı ekimləşdirilmiş, 1936 tonadan çox qarğıdalı dəni istehsal olunmuşdur. Taxıl toxumu istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən həzırlanmışdır. Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilmiş, bu ilin mehsulu üçün 39609 hektardan çox sahədə taxıl ekimləşdirilir. Əvvəlki ilə nisbətən kartofdan 2,9 sentner, tərəvəzdən 4,0 sentner, bostandan 41,9 sentner, günəbaxandan 0,3 sentner çox mehsul götürülmüşdür. Rayonda 8 toxumçuluq təsər-



*"... Biz çalışırıq ki, sizin bütün təkliflərinizi yerinə yetirək. Çünkü bu, bizim iş principimizdir. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir bölgədə quruculuq, inkişaf daha da sürətlə getməlidir".*

*Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyev*

rəfatı fəaliyyət göstərir, bu il 4,5 min tondan çox yüksək reproduksiyalı toxum istehsal olunmuşdur. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri görülür. Lizing yolu ilə alınmış 217 baş cins düzə artırılaraq 560 başa çatmış, 8 sünə mayalanma texniki fəaliyyət göstərir ki, onlar tərəfindən 769 mal sünə mayalanmış, 628 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iribuyuzlu mal qaranın sayı 64 min başı, qoyun keçilərin sayı 131814 başı, quşların sayı isə 375903 başı ötmüşdür.

2015-ci ildə əvvəlki illə müqayisədə ət istehsalı 0,4 %, süd istehsalı 0,4%, yumurta istehsalı 0,3%, yun istehsalı 2,4 % artmışdır.

Rayonda arıcılığa maraqlı ilə ilə artmaqdadır. Ötən il arı ailəsi saxlayanların sayı 108 təsərrüfatda ümumilikdə 998 arı ailəsi qeydiyyata alınmışdır. Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 600 hektardan çoxunun müasir texnoloqiya ilə becərilmesi, damcılarla suvarılması təşkil olunmuşdur. Tərəvəzin örtülü quruntılarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda isti-

xanalarda tərəvəz yetişdirilir. Üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılır. Aqrolinq ASC-nin rayonda Agroservis filialı fəaliyyət göstərir. Filiala 130-dan çox traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ilde 26 müasir kombayn alınmışdır. Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarəerinin de maddi texniki bazası möhkəmləndirilmiş, onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla, yüksək məhsuldar nasoslarla təchiz olunmuşdur. Rayon icra Hakimiyyətinin müvafiq şöbəsi əlavə kombaynların əldə edilməsi bu kombaynlardan səmərəli istifadə olunmasını təmin edən tədbirlərin görülməsini diqqət mərkəzində saxlamalıdır. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində xeyli işlər görülmüşdür. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 5000 hektardək sahəni su ilə təmin edəcək uzunluğu 18 km olan beton üzüzlü Axtaçı-Ərebqubali kanalı, uzunluğu 22 km olan beton üzüzlü Çərteyəz-Muradxan kanalının 12 km hissəsi istifadəyə verilmişdir. R-16, R-15, R-19, Etalon kanalları esaslı təmir edilmiş, 940 km-dən çox kanal lildən temizlənmiş, 12 nasos kompleksi, 126 hidrotexniki qurğu qurulmuş, 590-dan çox hidrotexniki qurğu təmir edilmişdir. Lakin bu sahədə müəyyən işlər görülsə də, mövcud kanalların 20-25 faizinin təmiri başa çatmadıqdan əkinlərin optimal müddətdə suvarma suyu ilə təmin edilməsi mümkün olmamışdır. Odur ki, icra nümayəndələrinin hesabatlarında əhali kanalların temizlənməsi ilə bağlı çoxsaylı müraciətlər edirlər.



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN  
İNKIŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



# KÜRDƏMİR: ARZULARIN İŞİĞİNDƏ



## ...Sənaye

Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 55,0 mln manatlıq və ya ötən ildən 90,0 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özel sektorun sənaye məhsulunun istesalında çəkisi 90,8 faiz təşkil edir. Sənaye müəssisələrində çalışan işçilərin sayı 528 nəfərə, orta aylıq əməkhaqqı isə 417,8 manata çatmışdır. Süd zavodunda hazırda gündelik 60 tondan çox süd emal olunur və 10 çeşiddə məhsul istehsal edilir. Lakin zavoda ərazilərdən süd satışı lazımdır. Təşkil olunmadığından müəssisenin imkanlarından az hecmində istifadə olunur.

Rayonun sənaye müəssisələrinin tam gücü ilə işləməsi, eləcə də fəaliyyəti dayanmış müəssisələrin işe salınması rayon icra Hakimiyyətinin müvafiq şöbələrinin ən başlıca vəzifələrindən biri olmalıdır.

## Xidmət sahələrinin fəaliyyəti gücləndirilir

Rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içmeli su ilə təminatı və xidmət müəssisələrinin bu sahədə fəaliyyətləri icra Hakimiyyətinin diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən olmuşdur. Şəhər və

şəhərə yaxın kənd ərazisinin SİP kabellərle təmin edilməsi ilə bağlı rayonda kabelləşmə işinə başlanılmışdır. Hazırda Şəhər-1, Cənub, Trest və ABZ hava xətlərinin SİP kabellə çəkilişi başa çatmış, Şəhər-2 və Şəhər-3 hava xətlərində isə SİP kabelləşmə işləri davam etdirilir.

Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik direkələrinin, köhnəlmış naqılılların, texniki cəhətdən nasaz olan saygacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması diqqət mərkəzində saxlanılmışdır.

Şəhər ərazisində 20,1 km 10-kv-luq hava xətti və 24,5 km 0,4 kv-luq hava xətti yenidən qurulmuş, 2059 ədəd smart kart tipli saygac quraşdırılmış, əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün 14 ədəd elektrik transformatoru quraşdırılmışdır.

(ardı gələn sayıımızda)

Məzahir ƏHMƏDOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ